

### 9 may tarixində Heydər Əliyevin anadan olması nümayəndəliyinin 96. "Azərkətab" Kitab Təbliğatı Mərkəzinin yaranmasının 2 illiyi münasibəti ilə təşkil olunmuş II Kitab Festivalı keçirildi.

Faulzun qəribə, eyni zamanda məni valeh edən romanının növbəti səhifəsini əlfəcinle işarələyib "Elmlər Akademiyası" stansiyasından çıxıb üzüaşağı - Dövlət Statistika Komitəsinə təref əylə-

"Parlaq imzalar" yayım evləri idi. Balacaboy xanım həvəslə kitablara təqdim edir, onlar haqqında dañışır, mikrofonların səsinə duru-xub dayanır, yenidən davam edirdi.

- Mən bu kitabı oxuyanda ağladım, yəni o dərəcə...

Başımı səs gələn tərəfə çevirsem də, kitabın üz qabığını görə bilmədim və hansısa best-sellerin olduğunu güman elədim. Adamlar isə getdikcə çoxalırlırdı. Qonaqlar öz yerlərini alır, aparıcı son maşqlərini edir, oxucular

qarışdı. İndi tək deyildim. Üzerinə Qənirə Paşayevanın adı qoymuş masada kitablar üst-üstə öz müəllifini gözləyirdi. Davam etdim.

"Şərq-Qərb" in məşhur seriyası həmisi kimi stendin tamamını tutmuşdu.

Su, kola, meyvə şirəsi satılan köşkün yanında yol ikiyə bölgündü. Səs gələn tərəfə getdim. "İdiot" yayım evinin həvəslə kitabçıyı qışkırdı:

- Kitablara toxunmaq pulsuzdu! Şəkil çəkdirmək olmaz! Kitab oxumaq pulsuzdu!

Sonra bir xanıma Corc Orue lin "1984" nü danışır. Himm səsi ni eşidib tədbirin başlangığını yeqin edirəm. və bundan sonra bir qulağım orda olacaq. Satıcının adı Ülvı idi. Söz vermişdim ki, reportajda adını yazacam. Bütün kitabçılar onun kimi həvəslə olsayıdı daha gözel olardı, amma... belə də pis deyildi. Festivala adamlar axıydı.

Növbədə "Üçbucaq" idi. "Ovod" dan sonra ən çox oxucu burada idi. Kitabların arasında



dim. Keçən il festivalda iştirak etməsəm də, maraqlı olduğunu bir neçə reportajdan oxumuşdum. Hələki Bakıya o qədər də doğma olmayan kitab festivallarının sayının artması bir kitab sevdalısı kimi məni sevindirirdi.

Tələsmişdim. "Azərkətab" in qabağındaki kiçik yaşıl sahədə hələ hazırlıqlar gedirdi. Mikrofonlar yoxlanılır, stendlər hazırlanır, imza günü olacaq yazılıcların məsalarına adları qoyulur, adamlar su almaq üçün festivalın yeganə köşkünün qabağında o qədər də uzun olmayan növbə yaradıb. Sağ tərəfdəki stendlərdən başlayaraq bir-bir neşriyyatların, yayım evlərinin kitabları ilə, satıcıları ilə qeyd dəftərcəmi doldurmağa başladım.

Birinci stand "Təhsil" nəşriyatının idi. Başını əlinə söykəyib qarşısında duran qalın kitabı adamlara təqdim edən kitabçı xanımın üzündəki erkən yorğunluq mənə havanın isti olmasını xatırlatdı. Digər əli ilə tez-tez özünü yelleyib eyni sözləri təkrarlayırdı:

- Bu kitab deyil, açın...

Lənkəran çayının kitab formasındaki qabı imiş. Qiymətinə soruştum. Xüsusi sıfarişlərdən olduğunu, 400-500 manat arası qiyməti olduğunu və bu gün sərgi üçün getirdiyini deyib yenidən əlini yelleydi.

- Mənim şəklimi çəkə bilərsiniz? - Kostyumda alınının tərini səliqeli silən bir bəy telefonu uzatdı, - ancaq elə edin kitabı öz qabığı yaxşı düşsün...

Şəkli çəkib uzaqlaşmaq istəyənde xanım gileyini də eşidib gülümşəyirəm:

- Ancaq şəkil çekdirirlər... Növbədə "Qədim Qala" və

## Kitab oxumaq pulsuzdu



isə kitab alıb yaşıllığa otururdular. Ən çox oxucu isə "Ovod" yayım evini təmsil edən stendin qarşısında idi. Türkiyədən kitab sıfırı ilə məşhur olan kitab evinin kitabçıları dayanmadan kitabları paketlərə qoyub gülərzlə müştəriləri yola salırdı. Stendin arxa tərəfindəki balaca ərazidə ipək üzərinə işlənmiş rəsmələr sərgilənirdi. Azyaşlı uşaqların müəllifi olduğu rəsmələr sufi mövzusunda, butalar, milli atributlar idi. Ayasofyanın rəsm edildiyi ipəyin qarşısında bir az dayanıb cibimdə daşıdığım dostumu ovuclarımda gün işığına çıxdırm. Sarı dinozavr oyuncağına "Mövlud" adı qoymuşdum. Rəngi güneşin rənginə



dünya gözel görünürdü. Aparıcıının "Azərkətab" haqqında verdiyi məlumat yarım saat çəkdi. Nəhayət, ilk söz "Azərkətab" layihəsinin rəhbəri Sabir Həsənova verildi. Növbədə isə "TEAS" idi. Məhər kitab yayım evinin qarşısında bir xeyli oxucu var idi. Diqqətimi çəkən isə bir xanım oxucunun nə az, nə çox - düz on beş dəqiqə "Üreyimə toxun" kitabı ilə çekdirmək istədiyi selfie idi. Mən yoluma davam etdim, bilmədim, neticə necə oldu.

"Alatoran"ın yanında həmisi kimi Rasim Qaraca, Azad Yaşar və bir neçə kitabçısı da yemisi. Azad bəylə bir az səhətləşəndən sonra mənə "Nərmin" yayım evinin tarixini da-

nışdım. Cox kitab oxuyan, kitablarla yaşayan bir qızın adı imiş Nərmin. Çətin bir müalicədən sonra ailəsi Nermiini itirir və onun adına bir yayım evi açılmasını isteyirlər. Sonra şairle kitabçılarının vəziyyətindən danışdıq bir az. Rasim bəy oxucuların kitab almamaqlarından şikayətənirdi ki, bir xanım kitab aldı.

- Baxın, Rasim bəy, belə də olur - deyib güldüm.

- Həə, ara-sıra adamlar kitab da alır



Bir az kədərli intonasiya ilə. Mövludu rəsm sərgisi olan tərəfə keçirdim. Qonaqlar isə bir-birinin ardınca festivali alqışlaşdırırları, dalbadal keçən əlamətdar günləri təbrik edirdilər. Çingiz Abdullayev isə Şuşanı da yada saldı.

Sonra hərbi ansambl çıkış etdi.

Kitab stendlərinin sonunda isə milli əşyaları satan admalar dayanmışdı. Orta yaşı bir bəy nəfəslə aletlərin hər birində ifa edib alıcılara yoxlayırdı. Onun

yanında da kəlağayı satan bir xanım. Əsl festival.

Bir azdan yazıçılar imza üçün masalarına gəldilər. Əkbər Qoşalı, Elxan Elatlı, Varis, Çingiz Abdullayev, Qənirə Paşayeva, Gülay Hüseynova və digərləri.

Yaşlılıqda balaca uşaqlar bir azdan edəcəkləri çıxışı məş edirdilər. "Heyat" rəqs qrupu. Balaca əller həvəda yellənirdi.

Bir neçə kitab alıb yaşıl otlağın üstüne mən də oturdum. Çıxış edənlərin səsini eşitmirdim. Adamlar kitabları imzalatmaq üçün masaların yanında idi. İstidə Faulz oxumaq çətin olacaq, fikirləşdim və kitabı əlfəcindəyim yerdən açdım.

Rəvan Cavid